

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsil ilə bağlı mütəmadi verilən suallar

Ümumi qaydalar

- 1. 2019-2023 Dövlət Proqramı çərçivəsində xarici ölkədə təhsil almağın şərtləri ilə hansı sənəddən tanış olmaq mümkündür?**
 - 2019-cu il 13 noyabr 444 nömrəli Qərar ilə təsdiq olunmuş [“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları](#)”larından ətraflı məlumat əldə edə bilərsiniz.
- 2. Mən xaricdə doktorantura təhsili almaq istəyirəm, lakin heç bir xarici universitetə qəbul olmamışam. Dövlət Proqramı vasitəsilə xarici universitetə qəbul olmaq üçün mən nə etməliyəm?**
 - “2019-2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan proqram iştirakçıları təhsilləri ilə bağlı xərclərin qarşılınması məqsədilə Dövlət Proqramına müraciət edə bilərlər. Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsinin internet sahifəsində qəbul barədə müvafiq məlumatla tanış ola bilərsiniz.
- 3. Qiyabi formada təhsil almaq mümkündürmü?**
 - “2019-2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili yalnız əyani formada təhsil alan və ya almağı planlaşdıran namizədlər üçün nəzərdə tutulmuşdur.
- 4. Azərbaycanda doktoranturada təhsil alıram. Dövlət Proqramına müraciət edə bilərəm?**

– “2019-2023-cü illər üzrə Dövlət Proqramı” xaricdə doktorantura təhsili üçün nəzərdə tutulub və proqramın seçim qaydalarına əsasən, Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil almamısınızsa, müraciət oluna bilər.

5. Bir ixtisas üzrə dövlət hesabına doktoranturada təhsil alıb, xaricdə fərqli ixtisas üzrə təhsil almaq üçün Dövlət Proqramına müraciət edə bilərəm?

- Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 5.4-cü maddəsinə əsasən “Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir”.

6. Üstünlük xaricdə təhsil təcrübəsi olanlara verilir? Xaricdə təhsil almamışam. Müraciət edə bilərəm?

– Namizədlərin xarici universitetlərdə təhsil almaları qiymətləndirməyə təsir etmir.

7. Mən artıq xarici universitetlərin birində doktorantura təhsil səviyyəsi üzrə 2-ci kursda təhsil alıram. Təhsilimin qalan hissəsinin Dövlət Proqramı çərçivəsində maliyyələşməsi üçün müraciət edə bilərəm?

- Bəli, müvafiq qaydalara uyğun olaraq “2019-2023-cü illər üzrə Dövlət Proqramı” na müraciət edə bilərsiniz.

8. Dövlət Proqramında məcburi köçkünlər/şəhid ailəsi üzvlərinə hər hansı güzəştlər tətbiq olunur?

- Xeyr, “2019-2023-cü illər üzrə Dövlət Proqramı” nı tənzimləyən normativ-hüquqi sənədlərdə namizədlərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmamışdır.

9. Doktorantura təhsil səviyyəsi üçün müraciət edən iddiaçı hərbi xidmətdən möhlət hüququ olmalıdır?

- Namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad

edildiyini təsdiq edən arayış olmalıdır.

10. Dövlət Proqramına müraciət etmək üçün maksimum yaş həddi nə qədərdir?

- Yaş həddi meyarı tətbiq edilmir.

11. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil zamanı ailəm də mənimlə olarsa, mənim aylıq təqaüdümün artırılması mümkündür? Ailə üzvlərim üçün viza dəstəyi ala bilərəm?

- Xeyr, “2019-2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində proqram iştirakçısının xaricdə təhsili zamanı ailə üzvlərinin yaşayış, nəqliyyat, sığorta, viza və yaxud digər xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulmamışdır.

12. Təhsil aldığım dövr ərzində əmək müqaviləsi bağladığım yerli ali təhsil müəssisəsi qarşısında hansı öhdəliyi daşıyıram ?

- Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Proqram iştirakçısı, təhsili başa çatdıqdan sonra onunla əmək müqaviləsi bağlamağa razılıq vermiş yerli ali təhsil müəssisəsi arasında bağlanan müqavilədə bütün öhdəlik və hüquqlar bəzəsində ətraflı məlumat verilir. Müqavilənin forması ilə [keçiddən](#) tanış oluna bilər.

Qəbul prosesi və müsahibə

1. “2019-2023-cü illər üzrə Dövlət Proqramı” na qəbul prosesi hansı formada həyata keçirilir?

- “2019-2023-cü illər üzrə Dövlət Proqramı” na sənədlərin qəbulu elektron ərizə üzərindən həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Fərdi müsahibənin keçirilmə yeri və vaxtı bəzəsində məlumat namizədə elektron ərizə sistemi vasitəsilə bildirilir. Son mərhələdə müsbət qiymətləndirilmiş namizədlərin siyahısı təsdiq edilmək üçün Azərbaycan Respublikasının Təhsil nazirinə təqdim olunur.

2. Müsahibə mərhələsində komissiya üzvləri hansı suallar verir və hansı meyarları qiymətləndirirlər?

– Müsahibə mərhələsində namizədin təhsil almaq istədiyi ixtisas üzrə elmi tədqiqat işlərini aparmaq, məntiqi mühakimə yeritmək və kommunikasiya, özünəinam və inandırma bacarıqları qiymətləndirilir.

3. Müsahibəyə kimlər çağırılır?

- Yalnız birinci mərhələdə “2019-2023-cü illər üzrə Dövlət Proqramı” nda iştirak qaydalarına uyğun namizədlərin sənədləri yoxlanıb-təsdiqləndikdən sonra onlar fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunurlar. Sənədlər natamam olduqda və ya proqramda iştirak qaydalarına uyğun olmadığı halda ərizəçi müsahibəyə çağırılmır və bu barədə ona bildiriş göndərilir.

4. Müsahibədə iştirak etmək nə dərəcədə vacibdir?

- Müsahibə “2019-2023-cü illər üzrə Dövlət Proqramı”na qəbul prosesinin mühüm mərhələsi olduğundan iştirak mütləqdir.

5. Müsahibə hansı halda ləğv oluna bilər?

- Müsahibə zamanı namizədin müraciətində və sənədlərində saxtakarlıq halı müşahidə olunduqda, təyin olunan vaxtda müsahibəyə 15 dəqiqədən artıq gecikdikdə və ya namizəd 2-ci dəfə onun üçün təyin olunmuş vaxtda müsahibədə iştirak edə bilmədikdə onunla keçiriləcək müsahibə ləğv oluna bilər.

6. Müsahibədə iştirak edə bilmədikdə nə etməli?

- Dövlət Proqramının müsahibənin keçirilməsi qaydalarına əsasən, yalnız üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə ən azı 1 (bir) iş günü qalmış Nazirliyə (dpinfo@edu.gov.az ünvanına) bu barədə məlumat vermək tələb olunur.

7. Müsahibə harada və kimlər tərəfindən aparılır?

- Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşları tərəfindən aparılır.

8. Müsahibə hansı dildə keçirilir?

- Müsahibə Azərbaycan dilində və ya proqram iştirakçısının xarici ölkədə təhsil alacağı müvafiq tədris dilində keçirilir.

9. Müsahibə nəticəsindən narazı qaldıqda nə edə bilərəm?

- Namizəd qəbul edilmiş qərardan narazı qaldığı təqdirdə, inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər.

10. Müsahibə nəticəsini necə əldə edə bilərəm?

- Müsahibənin nəticəsi elektron ərizə sistemi vasitəsi ilə şəxsi kabinet üzərindən bildirilir.

11. Proqramın müsahibə mərhələsini uğurla keçmiş namizədləri növbəti mərhələdə nə gözləyir?

- Həmin şəxslər növbəti mərhələdə müvafiq müqavilələrin imzalanması mərhələsi üçün dəvət ediləcəklər. Azərbaycanda olmayan şəxslər müqavilələri müvafiq etibarnamə vasitəsi ilə həyata keçirəcəklər.

Prioritet ixtisaslar

1. Mən hansı ixtisaslar üzrə Dövlət Proqramına müraciət edə bilərəm? - “2019-2023 Dövlət Proqramı”na yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət edə bilərsiniz. Prioritet ixtisas istiqamətlərinin siyahısı [keçiddən](#) əldə edə bilərsiniz.

2. Bakalavriat və magistratura ixtisaslarım 7 prioritet ixtisaslara uyğun deyil. Mən müraciət edə bilərəm?

- 2019-cu il 13 noyabr 444 nömrəli Qərar ilə təsdiq olunmuş [“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları](#)”larına əsasən Dövlət Proqramına yalnız xaricdə doktorantura təhsili üzrə müraciət oluna bilər.

3. Tibb üzrə uzmanlıq təhsili aiddirmi bu proqrama?

–“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş [“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil üçün prioritet ixtisas istiqamətləri və ixtisasların müəyyən edilməsi haqqında Qaydaları](#)”na əsasən Dövlət Proqramına yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət olunur və uzmanlıq üzrə təhsil prioritet ixtisaslar arasında mövcud deyil.

Universitetlər

1. Qəbul olduğum universitet reyting cədvəllərində ilk 500-ə daxil deyil. Müraciət edə bilərəm?

– Müvafiq qaydalara əsasən təhsil almaq istədiyiniz və ya təhsil aldığınız xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) aşağıdakı beynəlxalq reytinglərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü (beş yüzüncü) yerdən aşağı olmayan sırada yer almalıdır: “Times Higher Education (THE) World University” “Academic Ranking of World Universities (Shanghai)”.

2. Tələblərə görə Universitet beynəlxalq reyting cədvəllərində ilk 500-ə daxil olmalıdır. Burada ümumi siyahı yoxsa ixtisas üzrə ilk 500 yer nəzərdə tutulur?

– Müvafiq qaydalara görə, universitet ümumi siyahıda ilk 500-də yer almalıdır.

3. İkili diplom proqramında təhsil alıram. Universitetlərdən biri reyting cədvəllərində ilk 500-ə daxildir, ikincisi isə daxil deyil. Mən Dövlət Proqramına müraciət edə bilərəm?

- Təhsil almaq istədiyiniz və ya təhsil aldığınız xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, **onların hamısının**) aşağıdakı beynəlxalq reytinglərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü (beş yüzüncü) yerdən aşağı olmayan sırada yer almalıdır: “Times Higher Education (THE) World University” “Academic Ranking of World Universities (Shanghai)”.

4. Xarici universitet qəbul məktubun göndərilməsi üçün ödəniş tələb edir. Mən nə etməliyəm?

– “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili [“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları](#)”na uyğun olaraq sənədlərin Dövlət Proqramına təqdim edilməsindən başlanılır və sözügedən sənədin alınmasında proqram heç bir səlahiyyət daşımır.

5. Bəzi universitetlərinin bir neçə kampusları var ki, onlardan yalnız bəziləri reyting cədvəllərində yer alır. Reytingdə yer almayan kampusdan qəbul məktubu alıb, Dövlət Proqramına müraciət edə bilərəm?

– Əgər hansısa universitetin bir neçə kampusu varsa, reyting cədvəlində yer alan kampusdan qəbul məktubu alınan halda “2019-2023 Dövlət Proqramı”na müraciət edə bilərsiniz.

6. İlkin olaraq elektron ərizədə təhsil almaq üçün müraciət etdiyim universiteti müsahibə mərhələsi zamanı təqdim etdiyim daha reytingli universitetin qəbul sənədi əsasında dəyişmək mümkündürmü?

- Baxılması üçün müvafiq qaydada müraciət edilməsi tövsiyə edilir.

Sənədlər

1. Dövlət Proqramına müraciət etmək üçün hansı sənədlər tələb olunur?

- “2019-2023 Dövlət Proqramı”na müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı müvafiq elandan və ya [Seçim Qaydalarının 3.2-ci yarım bəndi](#)ndən əldə edilə bilər.

2. Tövsiyə məktubunun Azərbaycan dilində olması şərtirmi? İngilis dilində ola bilərmi?

- Sənədlər Azərbaycan, ingilis, rus və türk dillərində qəbul olunur. Bu dillərdən kənar bütün sənədlər tərcümə olunaraq təqdim edə bilərsiniz.

3. Mən şərti qəbul aldığım universitetin qəbul sənədi ilə müraciət edə bilərəm?

- "2019-2023 Dövlət Proqramı"na yalnız şərtsiz qəbul sənədi (təhsil haqqı ödəniş şərti istisna olmaqla) ilə müraciət etdikdə müraciət məqbul hesab edilir.

4. Dövlət Proqramına müraciət edərkən hansı beynəlxalq dil sertifikatını təqdim etməliyəm?

- Qəbul olunduğunuz xarici ali təhsil müəssisəsinin tələbinə uyğun olaraq tədris dilinə uyğun beynəlxalq dil sertifikatı (TOEFL, IELTS, TestDAF, DSH, TCF, DALF, DELE, TÖMER və s.) qarşı tərəfə təqdim edilir.

5. İmpakt faktor nə deməkdir və impakt faktorlu məqalə olmadan proqrama müraciət etmək mümkündürmü?

- İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisi olub jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyətini qiymətləndirilməsidir. Müvafiq tədqiqat sahənlə bağlı bu növ məqalələriniz dərc olunduğu halda, bu müsahibə mərhələsi zamanı sizin üçün əlavə üstünlük verə bilər.

6. Təvsiyə məktublarını iş yerimdən ala bilərəm, yoxsa yalnız təhsil aldığım təhsil müəssisəsindən olmalıdır?

- Təvsiyə məktublarını istəyiniz üzrə iş yerinizdən və (və yaxud) təhsil aldığınız/məzun olduğunuz ali təhsil müəssisəsindən müraciət etdiyiniz təqvim ilinə aid əldə edilə bilər.

7. Tələb olunan sənədləri Təhsil Nazirliyinə elektron poçtla göndərə bilərəm?

- Xeyr, tələb olunan sənədlər poçtla və elektron poçtla deyil, yalnız [elektron ərizə vasitəsi](#) ilə təqdim edilməlidir.

8. Hazırda xaricdə olduğum üçün tibb arayışını xarici tibb müəssisəsindən ala bilərəmmi?

- Xaricdə təhsil alan namizədlər olduğu ölkələrin tibb müəssisələrindən alınmış tibb arayışlarını təqdim edə bilərsiniz.

Maliyyələşmə

1. Proqram iştirakçısının təqaüdləri necə ödənilir?

- "2019-2023 Dövlət Proqramı" çərçivəsində təhsil almaq hüququ əldə etdikdən sonra hər bir proqram iştirakçısı Təhsil Nazirliyi tərəfindən "DP 2019-2023 Təqaüd Kartı" ilə təmin olunur. Dövlət Proqramına qəbul olunan proqram iştirakçısı təhsil yerinə getdikdən və təhsilə başladığını təsdiq edən müvafiq sənədləri İdarəetmə Qrupuna təqdim etdikdən sonra müvafiq təqaüd kartı istifadə üçün aktivləşdirilir.

2. Proqram iştirakçısı "DP 2019-2023 təqaüd kartı" ilə təmin olunduğu təqdirdə, əlavə bank hesabı açmağına ehtiyac varmı?

- Bəli, proqram iştirakçısı tərəfindən ödənilən digər xərclərin (təhsil, yol, viza və sığorta xərcləri) onlara geri qaytarılması üçün hər bir proqram iştirakçısının müvafiq bankda (*hansı bank olması barədə bildiriləcəkdir*) manat hesabı olmalıdır.

3. "DP 2019-2023 təqaüd kartı"ı Azərbaycanda aktivdir?

- "DP 2019-2023 təqaüd kartı"ı Azərbaycan Respublikası ərazisi istisna olmaqla, digər ölkələrdə aktivdir.

4. Şəxsi manat hesabımda hər hansı problem yaranarsa, ailə üzvlərimdən birinin hesabına mənim tərəfdən çəkilmiş xərclər geri qaytarıla bilərmə?

- Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi prosesi yalnız Nazirlik tərəfindən müəyyən edilmiş bank vasitəsi ilə tənzimləndiyindən, ancaq proqram iştirakçısının manat hesabına köçürmə etmək mümkündür.

5. Xarici ali təhsil müəssisəsinin təhsil haqqı necə ödənilir?

- Proqram iştirakçısının təhsil haqqı təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş rəsmi təhsil haqqı sənədi ("invoys") əsasında birbaşa ali məktəbin bank hesabına köçürülür.

6. Mən ali məktəbin təhsil haqqını özüm ödəmişəm. O zaman həmin məbləğ geri ödənilirmi?

- Bəli, cari tədris ili üçün təhsil haqqı ödədiyinə dair müvafiq bank qəbzi və eləcə də ali məktəbin ödənişi təsdiq edən sənəd müvafiq ərizə forması ilə birlikdə Dövlət

Proqramı İdarəetmə Qrupuna elektron olaraq göndərməlidir.

7. Proqram iştirakçısı hansı hallarda təhsilinin maliyyələşdirilməsi dayandırıla bilər?

- Proqram iştirakçısı Təhsil Nazirliyi ilə imzalanmış müqavilənin öhdəliklərinə riayət etmədikdə "2019-2023 Dövlət Proqramı"ndan xaric edilə bilər.

8. Dövlət Proqramı çərçivəsində təhsil alan proqram iştirakçısının yol xərci, sığorta, viza xərclərinin ödəniş prosesi üçün hansı sənədlər tələb olunur?

- Proqram iştirakçısı öz şəxsi vəsaiti hesabına ödəniş etdiyi xərclərin geri qaytarılması barədə internet sahifə ətrafı qeyd edilir.

